

## KİTABŞÜNASLIQ VƏ NƏŞRİYYAT İŞİ KAFEDRASININ TARİXİ VƏ MÜASİR VƏZİYYƏTİ

**Knyaz ASLAN**

*Bakı Dövlət Universiteti*

*Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri,*

*pedaqogika üzrə fəlsəfə doktoru, dosent*

*“Qızıl Qələm” mükafatı laureatı*

*knyazaslan@mail.ru*

**Şəhla QULİYEVA**

*Bakı Dövlət Universiteti*

*Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti,*

*filologiya üzrə fəlsəfə doktoru,*

*sehla.tahirqizi@mail.ru*

*Məqalədə Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının yaradılma tarixi, kadr potensialının formalaşdırılması və gücləndirilməsi, müasir vəziyyəti və inkişaf istiqamətləri haqqında bəhs edilmişdir. Burada kafedranın 20 illik fəaliyyəti dövründə professor-müəllim heyətinin hazırlayıb nəşr etdirdiyi dərslik, dərs vəsaiti, monoqrafiya, elmi məqalə və s. haqqında da yığcam məlumat verilmişdir.*

*Açar sözlər: Kitabşünaslıq və nəşriyyat işi kafedrası, Kitabxanaçılıq-informasiya fakültəsi, Bakı Dövlət Universiteti, kitabşünas, nəşriyyat redaktoru, nəşriyyat-poliqrafiya sahəsi üzrə mütəxəssis.*

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra təhsilin səviyyəsini qaldırmaq, onu beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə geniş miqyaslı islahatların həyata keçirilməsinə başlanılmışdır. Ali təhsil sahəsində aparılan islahatlar həm yüksək ixtisaslı kadrların hazırlanması, həm də ölkəmizin elmi-texniki potensialının gücləndirilməsi istiqamətlərini əhatə edir. Yüksək ixtisaslı kadrların hazırlanmasında və elmi-texniki tərəqqinin təmin olunmasında ali məktəblərin xüsusi yeri var. Təhsil Nazirliyi sistemində daxil olan 20 dövlət ali təhsil müəssisəsində hazırlanan mütəxəssislər respublika iqtisadiyyatının bütün sahələrində çalışır, ali məktəb alimləri tərəfindən əldə olunan elmi-texniki nailiyyətlər iqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunur və ölkəmizin sosial-iqtisadi inkişafını təmin edir.

Ölkəmizdə təhsilin dünya təhsil sistemində, xüsusən ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini və Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədilə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi

tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncam imzalanmışdır. Həmin sərəncamın birinci bəndinə əsasən "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sisteminə islahatlar üzrə Dövlət Proqramı" hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən fəaliyyət planı hazırlanmışdır.

Bundan başqa, ölkə başçısının "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 10 iyun 2008-ci il tarixli Sərəncamı da bu istiqamətdə işlərin sürətləndirilməsinə təkan vermişdir.

Ən əhəmiyyətli hadisələrdən biri də budur ki, uzun illər ərzində Milli Məclisdə müzakirələrdən sonra qəbul olunmuş "Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu"nu dövlət başçısı İlham Əliyev 5 sentyabr 2009-cu il tarixli fərmanı ilə təsdiq etmişdir. Hazırda Fərmanın icrasını təmin etmək məqsədilə təhsillə bağlı normativ-hüquqi bazanın "Təhsil Qanunu"nın tələblərinə uyğunlaşdırılması istiqamətində geniş iş aparılır.

Azərbaycan ali məktəblərinin bayraqdarı olan Bakı Dövlət Universiteti də həmişə olduğu kimi cari tədris ilində də ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında fəal mövqeyi ilə özünəməxsus yer tutmuş, milli dövlətimizin taleyüklü məsələlərində aparıcı rol oynamış, ali təhsil prosesinin yeniləşdirilməsi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirmiş, öz fəaliyyətini bu rəsmi dövlət sənədlərinə uyğun şəkildə tənzimləmişdir.

Bu baxımdan Azərbaycan Respublikasında yüksək ixtisaslı kitabşünas və nəşriyyat redaktoru ixtisası üzrə mütəxəssis kadrların hazırlanması prosesində mühüm rol oynayan Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin aparıcı qurumlarından olan Kitabşünaslıq və nəşriyyat işi kafedrası öz fəaliyyətini müasir tələblər səviyyəsində qurmağa, tədris sahəsində yeni keyfiyyətlərə nail olmaq məqsədi ilə elmi-pedaqoji kollektivin bilik və bacarığından səmərəli şəkildə istifadə etməyə çalışır. Kafedra əməkdaşlarının başlıca qayəsi müstəqil respublikamızın qarşısında duran ən mühüm vəzifələrə əsaslanaraq mütəxəssis kadrlar hazırlanması işinə ciddi diqqət yetirmək, təhsil və tədrisin elmi şəkildə istiqamətləndirilməsinə maksimum say göstərmək, tələbələrə yüksək mədəni-mənəvi, elmi-texniki, peşə-ixtisas bilik və bacarıqlarını düzgün formalaşdırmaqdan ibarətdir.

Bu işdə Prezident İlham Əliyevin 20 aprel 2007-ci il tarixli "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" Sərəncamı və 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" əsas götürülmüşdür. Bütün bunlarla əlaqədar olaraq Kitabşünaslıq və nəşriyyat işi kafedrasında tədris edilən fənlərin məzmununda əhəmiyyətli keyfiyyət dəyişikliklərinə başlanılmışdır. Tədris prosesində müasir Azərbaycan cəmiyyətinin

yətinin informasiya təminatının həyata keçirilməsində ölkənin nəşriyyat və poliqrafiya müəssisələrinin tutduğu mühüm yerin müəyyənəşdirilməsi, informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq mədəniyyətin bu mühüm sahəsində müasir texnologiyaların tətbiqi, nəşriyyat və poliqrafiya müəssisələrində elmi-mədəni sərəvəllərin nəşri və onlardan hərtərəfli istifadə imkanlarının genişləndirilməsi, ölkə nəşriyyat və poliqrafiya müəssisələrinin dünya informasiya məkanına daxil olması problemlərinin tələbələrə aşılması və s. kimi mühüm məsələlər xüsusi yer tutur.

Kitabşünaslıq və nəşriyyat işi kafedrası Bolonya prosesinin tələblərinə uyğun olaraq bakalavriatura və magistratura üzrə ikipilləli təhsil sisteminin inkişafı ilə əlaqədar tədris planı və təhsil proqramlarının təkmilləşdirilməsində fakültə rəhbərliyinə yaxından kömək etməyə çalışır.

Kafedra haqqında ümumi təəssürat yaratmaq üçün onun yaranma tarixinə və inkişaf yollarına qısaca nəzər salmaq lazım gəlir.

18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiyası Aktı"nı qəbul etdi. Bu sənəd Azərbaycanın müstəqil suveren respublika kimi fəaliyyətinin əsası oldu. Beləliklə, Azərbaycan Respublikasının dünyada tanınması və beynəlxalq aləmdə özünün layiqli yerini tutması üçün imkan yarandı. Eyni zamanda Azərbaycanın müstəqilliyi ölkədə elm, maarif, mədəniyyət və təhsil sahəsində geniş inkişafın təminatı oldu. Ölkəmizdə təhsilin inkişafı yeni zəruri ixtisaslar üzrə kadrların hazırlanmasını ön plana çıxardı.

Təsədüfi deyil ki, 1991/1992-ci tədris ilində Bakı Dövlət Universitetində yeni ixtisaslar üzrə kadrların hazırlanması üçün tələbə qəbuluna başlandı. Bu baxımdan yeni ixtisaslar üzrə tələbələrə qəbulunun təşkilində rektorluğun və Kitabxanaçılıq fakültəsinin o zamankı dekanı professor A.A.Xələfovun yaxından iştirakını xüsusi qeyd etmək lazımdır.

1990-cı illərin əvvəllərində Azərbaycanda kitabın nəşri, təbliği və yayılması ilə məşğul olan yüksək ixtisaslı kitabşünas kadrların hazırlanması ciddi zərurətə çevrilmişdi. Ona görə də o zaman fakültə Elmi Şurasında belə fikir irəli sürüldü ki, 1960-1970-ci illərdə Bakı Dövlət Universitetində kitabşünaslıq və kitab əmtəəşünaslığı üzrə kadrlar hazırlanırdı. Elmi Şura üzvlərindən professor A.A.Xələfov, professor B.V.Allahverdiyev və başqaları belə bir təkliflə çıxış etdilər ki, Azərbaycanın müstəqilliyi şəraitində kitabşünaslıq və kitab ticarətinin təşkili üzrə bölmənin açılışına və yüksək ixtisaslı kadrların hazırlığına böyük ehtiyac vardır. Bu təklifi fakültə Elmi Şurasının üzvləri və fakültənin rəhbərliyi yüksək qiymətləndirərək yekdilliklə müdafiə etdilər. Qərara alındı ki, dekanlıq rektorluq qarşısında yeni ixtisas üzrə kadrların hazırlanması ilə bağlı məsələ qaldırınsın.

Bu məsələyə xüsusi qayğı ilə yanaşan rektorluq professor B.V.Allahverdiyevi müvafiq ixtisas üzrə tədris planını gətirmək tapşırığı ilə Moskvaya

ezamiyyətə göndərməyi qərara aldı. B.V.Allahverdiyevin Moskvadan gətirdiyi "Kitabşünaslıq" ixtisası üzrə tədris planı əsasında fakültənin dekani professor A.A.Xələfov məktubla rektorluğa və Təhsil Nazirliyinə müraciət edərək bu ixtisas üzrə tələbə qəbulunun Bakı Dövlət Universitetində həyata keçirilməsinə zərurət olduğunu əsaslandırdı. Nəticədə Azərbaycan Respublikası Nazirlər Sovetinin xüsusi qərarı ilə 1991/1992-ci tədris ilində Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə yeni ixtisas üzrə tələbələr qəbuluna başlandı. Bununla da "Kitabşünaslıq" ixtisası üzrə yüksək ixtisaslı mütəxəssis kadrların hazırlıq səviyyəsinin artırılması, elmi-tədqiqat işlərinin aparılması müvafiq kafedranın təşkilini zərurətə çevirdi. Belə bir kafedranın təşkili nəşriyyatla, kitabın təbliği və yayılması ilə bağlı olan kitabşünaslıq ixtisası üzrə kadrların hazırlanması üçün əsaslı zəmin yarada bilərdi.

Beləliklə, 1992/1993-cü tədris ilində – daha dəqiq desək, 1993-cü ilin mart ayında Bakı Dövlət Universitetində "Kitabşünaslıq və kitab ticarətinin təşkili" kafedrası fəaliyyətə başladı. Bu zaman kafedranın 5 əməkdaşı var idi: kafedra müdiri – tarix elmləri doktoru, professor Bayram Allahverdiyev, tarix elmləri namizədi, dosent Hacı Həsənov, filologiya elmləri namizədi Rasim Süleymanov, baş müəllim Akif Əsədullayev və laborant Sevda Quliyeva.

1995/1996-cı tədris ilində yeni kadrların hesabına kafedranın professor-müəllim heyəti daha da möhkəmləndi. Belə ki, Mehmanəli Məmmədov və Ramiz Həmidov kafedranın baş müəllimi vəzifəsinə təyin edildilər. Bu dövrdə eyni zamanda filologiya elmləri doktoru, professor İsmayıl Vəliyev və Nailə Mehrəliyeva da kafedra ilə əməkdaşlığa başlamışdılar.

Sonrakı illərdə kafedranın tədris prosesinə bir çox tanınmış mütəxəssislər, o cümlədən professor Lyudmila Səmədova, dosent Knyaz Aslan, filologiya elmləri namizədi Şəhla Quliyeva, filologiya elmləri namizədi Vüsalə Musalı, filologiya elmləri namizədi Ələs Qasimov, təcrübəli mütəxəssislər Abuzər Xələfov, Xəlil İsmayilov, Tacəddin Quliyev, Səfurə Hacıyeva, Elmira Ağayeva, Rauf Məmmədov, Əli Zeynalov, Zahid Mustafayev, Mədinə Hüseynova, Qardaş Hüseynov, Sədaqət Əhədova, Xudayət Həsəni, Abid Tahirli, İradə Ələsgərova, Elməddin Behbud, Əliş Ağamirzəyev, Ziya Abdullayev, Əlağa Cəfərov, Almaz Binnətova, Pərviz Kazımi, Nisə Kərimova və başqaları da cəlb olundular.

Kafedranın müəllim kontingenti ilə ardıcıl və məqsədyönlü şəkildə təminatı mütəxəssis kadrların hazırlanmasına, eləcə də kitabşünaslıq, nəşriyyat işi və redaktəetmə ixtisasları üzrə tədris işinin daha yaxşı təşkilinə, elmi-tədqiqat fəaliyyətinin genişlənməsinə, müasir dövrün tələblərinə cavab verən tədris proqramlarının, dərslərin və dərs vəsaitlərinin tərtibinə əsaslı təsir göstərdi.

Dövrün tələbinə uyğun olaraq bu qurum 1997/1998-ci tədris ilindən "Kitabşünaslıq və nəşriyyat işi" kafedrası adlandırıldı.

Artıq bu dövrdə kafedranın əməkdaşları bir sıra yeni fənlər üzrə proqramlar, dərslərlər və dərs vəsaitləri hazırlığına xüsusi diqqət ayırmağa başlamışdılar. Məsələn, 1996-cı ildə professor Bayram Allahverdiyev və Rauf Məmmədov "Müasir mərhələdə kitab ticarətinin təşkili" adlı irihəcmli monoqrafiya çap etdirdilər. Kafedranın professor və müəllim heyəti tədris işini yerinə yetirməklə yanaşı, kitabşünaslığın, nəşriyyat işinin, kitab tarixinin və redaktənin aktual problemləri mövzusunda qiymətli elmi əsərlər və məqalələr hazırlayıb nəşr etdirirdilər. Kitabşünaslıq və nəşriyyat işi kafedrasının əməkdaşları kitabşünaslığın tarixi, nəzəriyyəsi və metodik məsələləri, kitab nəşri, kitab ticarəti, tərcümə ədəbiyyatının nəşri, xüsusilə klassik yazıçıların əsərlərinin nəşrinin öyrənilməsi, yayılması və təbliği, eləcə də kitab tipologiyası və başqa problemlər üzrə araşdırmalar aparır, dəyərli elmi əsərlər, monoqrafiyalar, elmi məqalələr və s. çap etdirirdilər.

2000-ci ildən kafedranın professor və müəllim heyətinin elmi-tədqiqat işlərinin istiqaməti daha da genişləndi. Kafedranın elmi-tədqiqat fəaliyyətinin gedişi nəticəsində respublikada müxtəlif nəşriyyatların və kitab ticarəti müəssisələrinin iş təcrübəsinin öyrənilməsi, nəşriyyat sistemi sahəsində mövcud olan problemlərin öyrənilməsi və onların aradan qaldırılması üçün elmi-tədqiqat işlərində tövsiyələrin və təkliflərin verilməsi, bütövlükdə respublikamızda nəşriyyat sisteminin inkişafına və kitab nəşri işinin təkmilləşdirilməsinə və kitabın yayılmasına kafedra tərəfindən elmi cəhətdən metodik köməyin göstərilməsi, elmi-metodik nəticələrin ümumiləşməsi Kitabşünaslıq və nəşriyyat işi kafedrasının məqsədyönlü fəaliyyətinə parlaq sübutdur. Bu dövrdə professor Bayram Allahverdiyev və professor İ.Vəliyev bir sıra qiymətli əsərlər yazıb çap etdirdilər. Belə ki, B.Allahverdiyevin "Ümumi kitab tarixi" (2003), İ.Vəliyevin "Ədəbi-bədii və uşaq kitablarının redaktəsi" (2002), "Redaktənin əsasları: I hissə. Nəzəriyyə və təcrübə" (2002), "Redaktənin əsasları: II hissə. Redaktənin metodikası" (2003), "Redaksiya-nəşriyyat işinin əsasları" (2004), "Redaktənin əsasları" (2005), Ş.Quliyevanın "Nəşriyyat işinə dair qısa məlumat kitabı" (2005), "Müəllif hüququ" (2008), S.Quliyevanın "Azərbaycan soraq-məlumat ədəbiyyatı: yaranması, müasir vəziyyəti və inkişaf perspektivləri" (2006) və s. kimi kitabları mütəxəssislərin böyük marağına səbəb oldu.

Kafedranın professor-müəllim heyəti ixtisasa dair bir çox dəyərli dərslər, dərs vəsaiti, metodik vəsait, metodik göstəriş və proqramlar hazırlamışdır.

Kafedra üzrə bakalavriatura pilləsində tədris olunan bütün fənlərin proqram və metodik göstərişləri hazırlanmışdır. Məsələn: «Kitabçılıq işinin iqtisadiyyatı» (R.H.Həmidov, 2000); «Nəşriyyat və kitab ticarətinin bibliografiyası» (M.Ə.Məmmədov, 2000); «Redaktənin nəzəriyyəsi və təcrübəsi» (İ.Ö.Vəliyev, 2001); «Azərbaycan kitab tarixi» (prof.B.V.Allahverdiyev, 2000); «Ümumi kitabşünaslıq» (B.V.Allahverdiyev, 2001); «Mətnşünaslığın əsas-



ları» (İ.Ö.Vəliyev, 2001); «Nəşriyyat və poliqrafiya işinin əsasları» (İ.Ö.Vəliyev, 2001); «Kitabın istehsalı texnologiyası» (İ.Ö.Vəliyev, 2001); «Kitab çeşidi işinin nəzəriyyəsi və metodikası» (M.Ə.Məmmədov, 2003); «Nəşriyyat işində menecment və marketing» (R.H.Həmidov, 2004); «Redaktor fəaliyyətinin kompüter təminatı» (Ş.T.Quliyeva, 2005); "Müəllif hüququ" (Ş.T.Quliyeva, 2005); "Kitabın təbliği və reklamı" (N.M.Mehrəliyeva, 2006), "Nəşrin redaktor hazırlığı" (V.Musalı, 2008) və s.

Son illərdə Kitabşünaslıq və nəşriyyat işi kafedrasının magistratura pilləsi üzrə də əsas fənlər üzrə bir sıra əhəmiyyətli proqramlar dərc edilmişdir. Məsələn: "Kitabşünaslığın tarixi, nəzəriyyəsi və metodologiyasının əsasları" (prof. B.V.Allahverdiyev, 2006); "Kitabşünaslığın müasir problemləri" (prof. B.V.Allahverdiyev, 2006); "Kitab sosial və kütləvi kommunikasiya sistemində" (prof.B.V.Allahverdiyev, 2006); "Mətn nəzəriyyəsi" (İ.Ö.Vəliyev, 2006), "Azərbaycan Respublikasının nəşriyyat sistemi" (prof. B.V.Allahverdiyev, 2008); "Kitabın texniki redaktə problemləri" (V.Musalı, 2008); "Müxtəlif növ ədəbiyyatın redaktəsi" (dos. Knyaz Aslan, 2009), "Redaksiya-nəşriyyat işində informasiya texnologiyası" (prof.B.V.Allahverdiyev, 2009); "Nəşriyyat fəaliyyətinin hüquqi tənzimlənməsi" (Ə.Y.Qasımov, 2009); "Nəşriyyat fəaliyyətinin iqtisadi təhlili" (R.H.Həmidov, 2009) və s.

Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professor-müəllim heyəti tədris işi aparmaqla bərabər, kitabşünaslığın, nəşriyyat işinin, kitab tarixinin, redaktəetmənin aktual problemləri üzrə elmi əsərlər, məqalələr hazırlayıb nəşr etdirirlər. Kafedrada kitabşünaslığın tarixi, nəzəriyyəsi, metodiki məsələləri, kitab nəşri, redaktə problemləri, kitab ticarəti, tərcümə ədəbiyyatının nəşri, kitabın təbliği və yayılması və s. problemlər üzrə ardıcıl tədqiqat aparılır, müasir dövrün tələblərinə cavab verən dərslər, dərslər vəsaiti, monoqrafiya, elmi məqalə və başqa araşdırmalar işıq üzünə çıxır.

Kafedranın elmi-tədqiqat fəaliyyətində respublikamızın ayrı-ayrı nəşriyyatlarının iş təcrübəsinin, kitab ticarətinin öyrənilib ümumiləşdirilməsi, elmi-metodik nəticələr çıxarılması, nəşriyyat sistemində mövcud olan problemlərin araşdırılması və onların aradan qaldırılması yolları üzrə elmi tövsiyələrin və təkliflərin verilməsi, eləcə də ölkəmizdə nəşriyyat sisteminin inkişaf etdirilməsinə, kitab nəşri işinin təkmilləşdirilməsinə, kitabın yayılmasına elmi-metodik kömək göstərilməsi əsas yer tutur.

Hazırda Kitabşünaslıq və nəşriyyat işi kafedrası təhsilin bakalavriatura pilləsində Kitabşünaslıq istiqaməti üzrə ali təhsilli bakalavr kadrlar, magistratura pilləsində isə Nəşriyyat işi və redaktəetmə ixtisaslaşması üzrə magistr kadrlar hazırlayır.

Kitabşünaslıq və nəşriyyat işi kafedrasında kitabşünaslığın tarixi, nəzəriyyəsi, metodik məsələləri, kitab nəşri, redaktə problemləri, kitab ticarəti, tərcümə ədəbiyyatının nəşri, kitabın təbliği və yayılması və s. kimi mühüm

problemlər üzrə ardıcıl elmi tədqiqatlar aparılır. Kafedranın professor-müəllim heyəti tədris işini yüksək səviyyədə həyata keçirməklə yanaşı, kitabşünaslığın, kitab tarixinin, nəşriyyat işinin, redaktəetmənin aktual problemləri üzrə monoqrafiyalar, dərsləklər, dərslər vəsaitləri, elmi məqalələr və s. yazaraq xarici və Azərbaycan elmi jurnallarında nəşr etdirirlər. Kafedra kitabşünaslıq və nəşriyyat redaktoru üzrə kadr hazırlığına uyğun olaraq müasir tələblərə cavab verən tədris-metodik vəsaitlərin və proqramların hazırlanması və nəşri istiqamətində müəyyən nailiyyətlər qazanmışdır. Kafedra əməkdaşlarının elmi araşdırmalarının nəticələri müntəzəm olaraq keçirilən elmi seminarlarda mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunur, eləcə də "Kitabşünaslıq və nəşriyyat işi" elmi-nəzəri və təcrübi jurnalında, digər elmi nəşrlərdə vaxtaşırı işıq üzünə çıxır.

Hazırda Kitabşünaslıq və nəşriyyat işi kafedrasının təlim, tədris və tərbiyə işlərini 10 nəfərlik professor-müəllim və laborant-texniki heyəti yerinə yetirir. Onlardan 1 nəfəri kafedra müdiri, fəlsəfə doktoru, dosent; 1 nəfəri tarix elmləri doktoru, professor; 3 nəfəri fəlsəfə doktoru, dosent; 1 fəlsəfə doktoru, baş müəllim; 1 nəfəri baş müəllim; 1 nəfəri fəlsəfə doktoru, müəllim; 1 nəfəri müəllim; 1 nəfəri baş laborantdır.

1. Knyaz Aslan İlyas oğlu – kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və praktik jurnalının baş redaktor müavini, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, "İlin müəllimi", "Qızıl Qələm" və başqa ədəbi mükafatlar laureatı;

2. Bayram Vəli oğlu Allahverdiyev – tarix elmləri doktoru, professor, "Kitabşünaslıq və nəşriyyat işi" elmi-nəzəri və təcrübi jurnalının təsisçisi və baş redaktoru;

3. Nailə Müzəffər qızı Mehrəliyeva – pedaqogika üzrə fəlsəfə doktoru, dosent;

4. Şəhla Tahir qızı Quliyeva – filologiya üzrə fəlsəfə doktoru, dosent;

5. Vüsalə Azər qızı Musalı – filologiya üzrə fəlsəfə doktoru, dosent;

6. Ramiz Hacıbala oğlu Həmidov – baş müəllim;

7. Sevda Feyruz qızı Quliyeva – filologiya üzrə fəlsəfə doktoru, 0,5 ştat müəllim;

8. Ələmdar Qənbər oğlu Bayramov – filologiya üzrə fəlsəfə doktoru, 0,5 ştat müəllim;

9. Leyla Qabil qızı Abasova – 0,5 ştat müəllim;

10. Ellada Məmməd qızı Balayeva – baş laborant.

Kafedra yaranandan 2012-ci ilin yanvarına qədər onun müdiri tarix elmləri doktoru, professor Bayram Vəli oğlu Allahverdiyev olmuşdur.

2012-ci ilin yanvar ayından Kitabşünaslıq və nəşriyyat işi kafedrasına pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz İlyas oğlu Aslan rəhbərlik edir.

Kitabxanaçılıq-informasiya fakültəsinin idarə edilməsində, elmi potensialının artırılmasında, tədrisin keyfiyyətə yüksəldilməsində Kitabşünaslıq və nəşriyyat işi kafedrasının əməkdaşları fəal iştirak edirlər. Kafedra tədris ili boyu qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirməyə say göstərir və buna nail ola bilər.

2011/2012-ci tədris ilində Kitabşünaslıq və nəşriyyat işi kafedrasının tədris və elmi fəaliyyətində diqqətəlayiq nailiyyətlər əldə edilmişdir. Kafedra müəllimlərindən hər birinin həm tədris, həm də işçi proqramları olmuş, kafedra üzrə bütün dərslər məhz həmin sənədlər əsasında yerinə yetirilmişdir. Bakalavriatura və magistratura pillələrində əyani və qiyabi şöbələrdə fərdi iş planları və təqvim planları üzrə nəzərdə tutulmuş dərslər yükü, habelə elmi-metodik və pedaqoji işlər tam şəkildə yerinə yetirilmişdir. Eyni zamanda tədris ili ərzində kafedra müəllimlərinin ənənəvi olaraq bir-birinin dərslərinə qarşılıqlı şəkildə gedişinə xüsusi diqqət yetirilmiş, seminar və laboratoriya məşğələləri aparən müəllimlər mühazirə oxuyan müəllimlərin dərslərində iştirak etmişlər. Bu iş təcrübəsi tədris prosesi mexanizminin daha da təkmilləşdirilməsinə köməklik göstərmiş, dərslərin keyfiyyətini artırmış, tələbələrin məniəmə göstəricisinə müsbət təsir etmişdir. Bu baxımdan kafedra müdiri, dos. K.Aslan müəllimlərin dərslərində iştirak etmiş və universitetin tərtib etdiyi xüsusi jurnalda öz fikirlərini qeyd etmişdir.

Bundan başqa, bakalavr hazırlığı üçün prof. B.Allahverdiyevin "Ümumi kitabşünaslıq" (2011); "Azərbaycan kitab tarixi" (2011), "Kitabşünaslıq və ümumi kitab tarixi" (2011), dos. N.Mehrəliyevanın "Dünya kitab tarixi" (2011), müəll. L.Abasovanın "Redaktor fəaliyyətinin kompüter təminatı" (2011) adlı tədris proqramları çap edilmişdir.

2011/2012-ci ilində Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dos. K.Aslan Kitabxanaşünaslıq-bibliografiya ixtisası üzrə tədris olunan "Qədim və orta əsrlər dünya kitabxanaları" fənni üzrə 26 çap vərəqi həcmində (416 s.) dərslər vəsaiti, prof. B.Allahverdiyev isə "Kitabşünaslığın əsasları" adlı 28 çap vərəqi həcmində (446 s.) monoqrafiya çap etdirmişlər.

Kitabşünaslıq və nəşriyyat işi kafedrasının əməkdaşları əsas elmi-tədqiqat işləri ilə yanaşı, ayrı-ayrı mövzular üzrə də araşdırmalar aparmış və onların nəticələrini həm "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və praktik jurnalında, həm "Kitabşünaslıq və nəşriyyat işi" elmi-nəzəri və təcrübə jurnalında, həm də digər mətbuat orqanlarında çap etdirmişlər.

Hesabat dövründə kafedranın müəllimi Ələmdar Bayramovun "Kəlbəçərsiz 19 il..." adlı poema və şeirlər kitabı "Elm" nəşriyyatı tərəfindən çapdan buraxılmışdır. O, eyni zamanda bir neçə kitaba redaktorluq etmiş, bir neçə kitabın ön söz müəllifi və rəyçisi olmuş, bir neçə elmi məqalə çap etdirmişdir.

Kafedranın professor-müəllim heyəti tədris və elmi-pedaqoji işlərlə yanaşı, bir sıra metodik problemlərin həllində də fəallıq göstərmişlər. Belə ki,

kafedra müdiri, dos. K.Aslan Respublika Təhsil Nazirliyi Elmi-Metodik Şurasının "Kitabxanaşünaslıq, bibliografiyaşünaslıq, kitabşünaslıq və kitabxana işi" bölməsinin üzvü kimi bu sahələr üzrə elmi-metodik işin təşkilində, proqramların, metodik vəsaitlərin, dərslərlərin və dərslər vəsaitlərinin müzakirəsində fəal iştirak etmişdir.

Eyni zamanda, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının 22 noyabr 2011-ci il tarixli 7/8 №-li qərarı ilə Humanitar və İctimai Elmlər Bölməsinin vəsəti nəzərə alınaraq "Kitabxanaşünaslıq, kitabşünaslıq və bibliografiya üzrə problem şurası" yaradılmışdır. Olduqca tədqiqatçı haldır ki, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsindən 15 nəfərlik Problem Şurasına 5 nəfər mütəxəssis – prof. A.Xələfov, prof. B.Allahverdiyev, prof. X.İsmayılov, dos. K.Aslan və dos. N.İsmayılov daxil edilmişdir. Onlar Kitabxanaşünaslıq, kitabşünaslıq və bibliografiya üzrə Problem Şurasının 14 iyun 2012-ci ildə Azərbaycanda MEA Mərkəzi Elmi Kitabxanasında keçirilmiş ilk iclasında fəal iştirak etmişlər.

Bundan başqa, kafedra müdiri, dos. K.Aslan və dos. N.Mehrəliyeva Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının eksperti kimi Kitabxanaşünaslıq, bibliografiyaşünaslıq, nəşriyyat işi və redaktətmə ixtisasları üzrə magistratura qəbul imtahanlarına dair test tapşırıqlarının hazırlanmasına və onların ekspertiza edilməsinə yaxından köməklik göstərmişdir.

Bakı Dövlət Universitetinin rektoru, akademik A.Məhərrəmov "2011/2012-ci tədris ilində yay imtahan sessiyasının keçirilməsi üzrə qərarqah və apelyasiya komissiyasının yaradılması haqqında" 06.06.2012-ci il tarixli R-76 №-li əmri ilə Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz İlyas oğlu Aslan apelyasiya komissiyasının tərkibinə seçilmişdir. Bu, BDU rəhbərliyinin Knyaz Aslanın şəxsində kafedramıza göstərdiyi böyük etimaddır.

Əməkdar elm xadimi, prof.A.Xələfovun təsisçiliyi və baş redaktorluğu ilə nəşr edilən "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və praktik jurnalının 2011/2012-ci tədris ili nömrələrinin çapa hazırlanmasında Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, baş redaktor müavini, dos. Knyaz Aslan xüsusi fəallıq göstərmişdir. Jurnalda onun bir sıra aktual mövzulara dair elmi məqalələri dərc edilmişdir.

Məlum olduğu kimi, 2011-ci il dekabrın 25-də Azərbaycanın görkəmli kitabxanaşünas alimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının müdiri, Prezident təqaüdcüsü, "Şöhrət" ordenli, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfovun 80 yaşı tamam olmuşdur. Yubileyin respublika səviyyəsində təntənəli şəkildə keçirilməsi məqsədi ilə bir sıra dövlət qurumları xüsusi əmrlər vermiş, müəyyən tədbirlərin həyata keçirilməsi

nəzərdə tutulmuşdu. Belə ki, Azərbaycan Respublikasının təhsil naziri M.Mərdənovun 21 aprel 2011 tarixli 623 №-li əmri, mədəniyyət və turizm naziri Ə.Qarayevin 29 aprel 2011-ci il tarixli 201 №-li əmri, Bakı Dövlət Universitetinin rektoru, akademik A.Məhərrəmovun 18 may 2011-ci il R-41 №-li əmri ilə professor A.Xələfovun 80 illik yubileyinin keçirilməsi qərara alınmışdı.

BDU rektorunun əmri ilə professor Abuzər Xələfovun yubileyini keçirmək üçün 7 nəfərdən ibarət təşkilat komitəsi yaradılmışdı. Təşkilat komitəsinin sədri akademik A.M.Məhərrəmov, katibi isə dosent K.İ.Aslan təsdiq olunmuşdu. Ölkəmizin 15-ə yaxın elm, təhsil, mədəniyyət ocağında yubilyarlarla görüşlər, digər mədəni-kütləvi tədbirlər keçirilmiş, müxtəlif televiziya kanallarında, radio dalğalarında verilişlər hazırlanmış, 50-yə yaxın qəzetdə, jurnalda məqalələr çap olunmuşdur.

28 oktyabr 2011-ci ildə Yasamal Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə həmin rayondakı Heydər Əliyev adına muzey-məktəbdə, 14 noyabr 2011-ci ildə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin S.Vurğun adına Mərkəzi Kitabxanasında, 16 noyabr 2011-ci ildə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında, 25 noyabr 2011-ci ildə Şuşa Humanitar Kollecinə, 1 dekabr 2011-ci ildə Azərbaycan Dillər Universitetində, 13 dekabr 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında yubiley təşkilat komitəsinin katibi, Bakı Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Knyaz Aslan professor A.Xələfovun həyat və fəaliyyəti barədə çıxışlar etmişdir.

14 dekabr 2011-ci ildə TÜRKSOY Beynəlxalq Təşkilatının, Mədəniyyət və Turizm Nazirliyinin, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə türkdilli dövlətlər arasında bu qəbildən ilk dəfə Azərbaycan alimi, Əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, professor Abuzər Xələfovun 80, elmi-pedaqoji fəaliyyətinin 60 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilmişdir. Beynəlxalq elmi konfransında Bakı Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Knyaz Aslan professor Abuzər Xələfovun həyatı və fəaliyyəti barədə geniş məruzə etmişdir.

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik A.Məhərrəmovun 18 may 2011-ci il R-41 №-li əmri ilə Əməkdar elm xadimi tarix elmləri doktoru, professor Abuzər Xələfovun 80 illik yubileyi ilə əlaqədar 2011-ci il dekabrın 15-də "Müasir informasiya məkanı və kitabxanalar" mövzusunda elmi konfrans keçirilmişdir. Elmi konfransı yüksək səviyyədə təşkil etmək məqsədilə Kitabxanaşünaslıq kafedrası iclasının qərarı və dos. K.Aslanın sədrliyi ilə 5 nəfərlik təşkilat komitəsi yaradılmışdı. Akademik A.Məhərrəmovun giriş sözü söylədiyi elmi konfransın plenar iclasında dos. K.Aslan

geniş elmi məruzə ilə çıxış etmişdir. Sonra isə o, bölmə iclasına sədrlik etmişdir. Bu konfransdakı məruzələrin mətnləri "Kitabxanaşünaslıq və informasiya" jurnalının 2011-ci il 3-cü nömrəsinin xüsusi buraxılışında dərc olunmuşdur.

23 dekabr 2011-ci ildə Bakı Dövlət Universitetində Əməkdar elm xadimi, professor Abuzər Xələfovun anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə rektor, akademik Abel Məhərrəmov açaraq, məruzə üçün sözü Bakı Dövlət Universitetinin dosenti Knyaz Aslanla vermişdir. Professor Abuzər Xələfovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edən dos. K.Aslanın məruzəsini həm BDU-nun rektoru, akademik Abel Məhərrəmov, həm Təhsil naziri Misir Mərdanov, həm də tədbir iştirakçıları maraqla dinləmiş və yüksək qiymətləndirmişlər.

Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun 80 illik yubileyi ilə bağlı bir neçə nəşr işi üzü görmüşdür. Bu nəşrlərin çapa hazırlanmasında dos. K.Aslanın mühüm xidməti olmuşdur. Belə ki, "Abuzər Xələfov. Məqalələr toplusu" (Bakı, Bakı Universiteti Nəşriyyatı, 2011, 464 s.) kitabının elmi redaktoru və ön sözün müəllifi, "Xələfov A. Kitabxana və cəmiyyət" (Bakı: Azərəşr, 2011, 308 s.) monoqrafiyasının redaktoru və ön sözün müəllifi, "80 yaşın ucalığı: Azərbaycan Respublikasının görkəmli elm və mədəniyyət xadimləri prof. A.A.Xələfov haqqında" (Bakı: Bakı Universiteti Nəşriyyatı, 2011, 228 s.) məqalələr məcmuəsinin redaktoru və ön sözün müəllifi, "Abuzər Xələfov. Biblioqrafik məlumat kitabı" (Bakı: "Nağıl Evi" Nəşriyyatı, 2011, 342 s.) göstəricisinin rəyçisi, "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və praktik jurnalının Əməkdar elm xadimi, professor Abuzər Xələfovun 80 illik yubileyinə həsr olunmuş xüsusi nömrəsinin (Bakı: Bakı Universiteti Nəşriyyatı, 2011, №3 (6), 168 s.) baş redaktor müavini və ön sözün müəllifi pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslandır.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezident təqaüdcüsü, Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Abuzər Xələfovun 80 illik ömür yoluna və 60 illik elmi-pedaqoji fəaliyyətinə həsr edilmiş "Kitab kimi bir ömür" adlı 45 dəqiqəlik sənədli film çəkmişdir. Film ilk dəfə 2011-ci il dekabrın 23-də, ikinci dəfə isə təkrar 2012-ci il yanvarın 28-də "Mədəniyyət" kanalı ilə yayımlanmışdır. Bu sənədli filmə alimin özünün geniş müsahibəsi ilə yanaşı, tanınmış elm və mədəniyyət xadimlərinin, o cümlədən akademik Abel Məhərrəmovun, akademik Budaq Budaqovun, professorlar Əyyub Əzizovun, Bayram Allahverdiyevin, Xəlil İsmayılovun, Şamil Vəliyevin, dosent Knyaz Aslanın və başqalarının düşüncələri də xüsusi yer tutur.



Bununla yanaşı, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının əməkdaşları 18 may 2012-ci ildə təşkil olunmuş Respublika Elmi Konfransında da yaxından iştirak etmişlər. Belə ki, Kitabxanaçılıq-informasiya sahəsində çalışan gənc tədqiqatçıların elmi işlərini qiymətləndirmək, kitabxana-informasiya və nəşriyyat fəaliyyətində baş verən yenilikləri aşkarlamaq, əldə olunan elmi nəticələri müzakirə etmək məqsədi ilə Bakı Dövlət Universitetinin rektoru, akademik A.Məhərrəmov 08.05.2012-ci il tarixli R/64№-li əmr imzalamışdır. Əmrdə 2012-ci ilin may ayının 18-də Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 65 illiyinə həsr olunmuş "Kitabxana-informasiya və nəşriyyat fəaliyyətinin müasir problemləri" mövzusunda gənc tədqiqatçıların Respublika Elmi Konfransının keçirilməsi qeyd olunmuş və bu tərkibdə Təşkilat Komitəsi yaradılmışdır: Təşkilat Komitəsinin sədri: BDU-nun elm və innovasiyalar üzrə prorektoru, prof. A.H.Kazımzadə; Sədr müavini: dos. A.İ.Qurbanov; Üzvlər: prof. A.A.Xələfov, prof. X.İ.İsmayılov, dos. N.İ.İsmayılov, dos. K.İ.Aslan, dos. E.Y.Əhmədov.

Dosent Knyaz Aslan kafedra müdiri, Təşkilat Komitəsinin üzvü və "Kitabşünaslıq" bölməsinin sədri kimi elmi konfransın işində xüsusi fəallıq göstərmişdir. Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 65 illiyinə həsr olunmuş "Kitabxana-informasiya və nəşriyyat fəaliyyətinin müasir problemləri" mövzusunda gənc tədqiqatçıların Respublika Elmi Konfransının plenar iclasının açılışı BDU-nun əsas binasının kiçik akt zalında keçirilmişdir. Elmi konfransı giriş sözü ilə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, prof. Aydın Kazımzadə açmış, sonra Kitabxanaşünaslıq kafedrasının müdiri, prof. A.Xələfov "Kitabxanaşünaslığın müasir problemləri", Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan "İnformasiya cəmiyyətində nəşriyyat fəaliyyətinin inkişaf istiqamətləri", magistratura və elmi işlər üzrə dekan müavini, dosent E.Əhmədov "Kitabxanaçılıq-informasiya fakültəsində gənc tədqiqatçıların elmi-tədqiqat işlərinin müasir vəziyyəti" mövzusunda məruzələri dinlənilmişdir. Daha sonra "Kitabxanaşünaslıq", "Kitabxana resursları və informasiya axtarış sistemləri", "Bibliografikaşünaslıq", "Kitabşünaslıq" adlı 4 bölmədə 50-dən çox tədqiqatçı maraqlı məruzələrlə çıxış etmişdir.

"Kitabşünaslıq" bölməsinin sədri – Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan, katibi isə dos. Nailə Mehraliyeva olmuş, bu bölmədə 10 məruzənin dinlənməsi nəzərdə tutulmuşdur. Belə ki, dos. Knyaz Aslan "Abbasqulu ağa Bakıxanov və mütaliə mədəniyyəti", dos. N.Mehraliyeva "XX əsrin 80-ci illərində Azərbaycanda rus bədii tərcümə ədəbiyyatının nəşri vəziyyəti", doktorant Sevdə Səfərova "Müstəqillik illərində Azərbaycanda dərslik siyasəti", magistrantlar Aytən Məmmədova "Müstəqillik illərində Azərbaycan kitabşünaslığının nailiyyətləri", Günay Məmmədova "M.F.Axundzadə kitab və mütaliə haqqında", Aygün Məmmədova

"1920-1930-cu illərdə Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq üzrə nəşrlər sistemi", Səbuhi Qəhrəmanov "Azərbaycanda kitabın bədii və poliqrafik tərtibatı (1920-1980)" mövzularında məruzə etmişlər. Bütün məruzələr haqqında elmi konfrans iştirakçılarından professor Bayram Allahverdiyev, dosent Nailə Mehraliyeva, müəllim Ələmdar Bayramov və başqaları öz fikir və mülahizələrini söyləmiş, onları aktual problemlərin həlli istiqamətində uğurlu araşdırmalar kimi dəyərləndirmişlər. Beləliklə, bütün məruzələrin tezisləri 128 səhifəlik ayrıca toplu şəkildə çap olunmuş və konfrans iştirakçılarına paylanmışdır.

Kitabşünaslıq və nəşriyyat işi kafedrasında iclasların vaxtlı-vaxtında keçirilməsi və orada müzakirə olunan məsələlərin obyektiv həlli mühüm yer tutur. Tədris fəaliyyəti ilə əlaqədar məsələlər kafedranın iclaslarında vaxtaşırı müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur. Bu icaslarda qış və yay imtahan sessiyalarına hazırlıq, onların yekunları, açıq dərslərin keçirilməsi və müzakirəsi, hazırlanmış proqram və dərslərlərin müzakirəsi və s. məsələlər müzakirə edilmiş lazımi qərarlar qəbul edilmişdir. Kafedra iclaslarında eyni zamanda elmi-tədqiqat işlərinin aparılması, onların nəticələri, istehsalat təcrübələrinin gedişi və yekunu, eləcə də bir sıra başqa məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir. Yoxlama və imtahanların normal, obyektiv keçirilməsi üçün zəruri olan bütün tədbirlər görülmüşdür. Bu prosesdə rektorluğun imtahan sessiyaları ilə əlaqədar sərəncam və göstərişləri əsas götürülmüşdür. Görülən tədbirlərin nəticəsidir ki, bütün kurslar üzrə yoxlama-imtahan sessiyasının nəticələri qənaətbəxş olmuşdur.

Kitabşünaslıq və nəşriyyat işi kafedrasında əsasən tədris ilinin ikinci yarısından – 2012-ci ilin yanvar ayından bəri müntəzəm olaraq keçirilən elmi seminarlar artıq ənənəyə çevrilmişdir. Kafedra müəllimləri əvvəlcədən müəyyən edilmiş və təsdiqlənmiş plan əsasında vaxtaşırı maraqlı çıxışlar etmiş, kitabşünaslığın, nəşriyyat işinin və redaktor sənətinin aktual problemləri ilə bağlı araşdırmalarını və yenilikləri nəzərə çatdırmış, əməkdaşları maraqlandıran çoxsaylı suallara ətraflı cavablar vermişlər. Bu baxımdan 2012-ci il martın 29-da dosent Nailə Mehraliyevanın "Azərbaycanda rus bədii tərcüməsinin nəşri problemləri" mövzusunda, aprelin 13-də kafedranın saat-hesabı müəllimi, dissertant İradə Ələsgərovanın "Azərbaycan kitabının bədii və texniki tərtibat məsələləri" mövzusunda, aprelin 27-də kafedranın saat-hesabı müəllimi, dissertant Elməddin Behbudun "Azərbaycanda sahə ensiklopediyalarının nəşri vəziyyəti" mövzusunda, mayın 31-də kafedranın müəllimi, dissertant Leyla Abasovanın "Azərbaycan Dövlət Nəşriyyatının yaranması tarixindən (1920-1930-cu illər)" mövzusunda məruzələri Kitabşünaslıq və nəşriyyat işi kafedrasının elmi seminarlarında maraqla qarşılanmış və ciddi müzakirə obyektinə çevrilmişdir.

Kitabşünaslıq və nəşriyyat işi kafedrası müəllimlərinin açıq dərslərinin

keçirilməsi də ənənəvi olaraq davam etdirilmişdir. Belə ki, açıq dərslərin təşkilatı tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılmasına təsir göstərən amillərdən və səmərəli vasitələrdən biridir. Bu baxımdan cari tədris ilində fakültə Metodik Şurasının xətti ilə kafedranın müəllimləri Leyla Abasovanın və Elməddin Behbudun açıq dərsləri təşkil olunmuşdur. Kitabxanaçılıq-informasiya fakültəsinin dekani dos. A. Qurbanov, fakültə Metodik Şurasının üzvləri – sədr N. İsmayılov, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri dos. K. Aslan və dos. N. Mehrəliyeva ixtisas fənləri üzrə keçirilən açıq dərslərdə iştirak etmişlər. Açıq dərslərin kafedra iclaslarındakı müzakirələri zamanı onların hər biri obyektiv fikirlər söyləmiş, öz tövsiyələrini bildirmiş, nəticədə açıq dərsləri qənaətbəxş qiymətləndirmişlər.

2011/2012-ci tədris ilində Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müəllimi Ələmdar Bayramov fakültənin nəzdində yaradılmış Tələbələrin Yaradıcılıq Klubunun rəhbəri kimi fəaliyyət göstərmişdir. O, bu fəaliyyəti çərçivəsində baş redaktor kimi "Bizim söz" qəzetinin nəşrini bərpa etmiş və 2 sayını çap etdirmişdir. Bundan başqa ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "Aşıq Şəmsir" Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə fakültə tələbələri arasında "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda məqalə müsabiqəsinin keçirilməsinə də Ə. Bayramov rəhbərlik etmişdir.

Eyni zamanda Ə. Bayramov Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin görüşünü, o cümlədən tanınmış şairə Fərqanə Mehdiyevanın görüşünü təşkil etmişdir. Bu ədəbi-bədii tədbirdə Kitabşünaslıq və nəşriyyat işi kafedrasının əməkdaşları xüsusi fəallıq göstərmişlər.

Kitabşünaslıq və nəşriyyat işi kafedrası gənc mütəxəssislərin hazırlığı istiqamətində də uğurla fəaliyyət göstərir və elmi-pedaqoji kadrların yetişdirilməsinə öz töhfəsini verməyə çalışır. Son zamanlar kafedrada 1 fəlsəfə doktoru hazırlanmış, 2 nəfər dissertant aktual mövzulara dair dissertasiyalarını başa çatdıraraq müzakirəyə təqdim etmiş, digər aspirant, doktorant və dissertantlar isə elmi-tədqiqatlarını vaxtında tamamlamaq üçün öz qüvvələrini səfərbərliyə almışlar. Hazırda kafedrada 1 doktorant təhsil alır.

10 dekabr 2011-ci ildə Kitabxanaçılıq-informasiya fakültəsində Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dissertantı Tahirə Əbil qızı Bağirovanın "Azərbaycan klassik yazıçıları əsərlərinin nəşr tipləri: yaranması, müasir vəziyyəti və inkişaf perspektivləri (M.Ə. Sabir və H. Cavidin ədəbi irsi əsasında)" mövzusunda 05.25.03 – "Kitabxanaşünaslıq, bibliografiyaşünaslıq; kitabşünaslıq" ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 1 iyul 2011-ci il tarixli 194 №-li əmri ilə Bakı Dövlət Universitetində yaradılmış Birdəfəlik

Dissertasiya Şurasının sədri prof. A. Xələfov olmuşdur. Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent K. Aslan Birdəfəlik Dissertasiya Şurasının üzvü kimi fəallıq göstərmiş və rəsmi opponent kimi çıxış etmişdir. Qeyd edək ki, dissertantın elmi rəhbəri Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru Bayram Allahverdiyevdir.

Bundan başqa, 29 oktyabr 2011-ci ildə Kitabxanaçılıq-informasiya fakültəsində AMEA MEK-in dissertantı İradə Alekseyevna Tuliyevanın "Azərbaycanda elmin informasiya təminatında informasiya-kommunikasiya texnologiyalarının rolu" mövzusunda, 26 noyabr 2011-ci ildə Kitabxanaçılıq-informasiya fakültəsində Bibliografiyaşünaslıq kafedrasının dissertantı Arzu Kazım qızı Vəliyevanın "M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının bibliografik fəaliyyəti" mövzusunda, 3 dekabr 2011-ci ildə Kitabxanaçılıq-informasiya fakültəsində Bibliografiyaşünaslıq kafedrasının dissertantı Solmaz Azay qızı Sadıqovanın "Azərbaycan mətbuatının (kitab və dövrü nəşrlər) bibliografik repertuarı: tarixi, müasir vəziyyəti və perspektivləri (1959-2000-ci illər)" mövzusunda, 30 mart 2012-ci ildə Kitabxanaçılıq-informasiya fakültəsində Bibliografiyaşünaslıq kafedrasının dissertantı Sima Məhəmməd qızı İsmayılovanın "Azərbaycanda ədəbiyyatşünaslıq sahəsində mütəxəssislərin bibliografik informasiya təminatı sisteminin vəziyyəti və təkmilləşdirilməsi yolları (1965-2000-ci illər)" mövzusunda 05.25.03 – "Kitabxanaşünaslıq, bibliografiyaşünaslıq; kitabşünaslıq" ixtisasında pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müdafiəsi keçirilmişdir. Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent K. Aslan və kafedranın professoru Bayram Allahverdiyev Birdəfəlik Dissertasiya Şurasının üzvü kimi fəallıq göstərmiş və çıxış etmişlər.

Qeyd etmək lazımdır ki, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru Bayram Allahverdiyev Birdəfəlik Dissertasiya Şuralarının yanında yuaradılmış elmi seminarların sədri kimi həmin dissertasiya işlərinin müzakirəsini təşkil etmişdir. Prof. A. Xələfovun sədrlik etdiyi iclaslarında isə kafedra müdiri, dos. K. Aslan Ekspert Komissiyasının, eləcə də müdafiə prosesində Hesablayıcı Komissiyanın üzvü seçilmiş, dissertasiyaların yekun müzakirələrində çıxış etmiş, öz elmi mülahizə və tövsiyələrini bildirmişdir.

Bununla yanaşı, 2012-ci ilin fevral ayında kafedranın müəllimi Ələmdar Bayramov filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunda "Səməd Vurğun yaradıcılığı" (elmi rəhbər filologiya elmləri doktoru Şirindil Alişanlı) mövzusunda dissertasiya işi müdafiə etmişdir.

Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dərslərində mühüm yerlərdən birini də magistraturada tədris işi tutur. Cari tədris ilində bu iş də uğurla yerinə yetirilmişdir.

2011/2012-ci tədris ilinin qış imtahan sessiyasında "Nəşriyyat işi və



redaktətmə" ixtisası üzrə III kursun qiyabi şöbəsində təhsil alan magistrantlardan Afət İsgəndərova "Müstəqillik şəraitində hekayə janrında əsərlərin nəşri və redaktə xüsusiyyətləri" mövzusunda (elmi rəhbər dos. N.M.Mehrliyəva), Orxan Usubalıyev isə "Rus bədii ədəbiyyatının tərcüməsi və nəşri məsələləri (1920-1950-ci illər)" mövzusunda (elmi rəhbər prof. B.V.Allahverdiyev), yay imtahan sessiyasında isə Aytən Məmmədova "Azərbaycanda kitabşünaslıq fikrinin yaranması və inkişafı" mövzusunda (elmi rəhbər prof. B.V.Allahverdiyev), Səbuhi Qəhrəmanov "Azərbaycanda kitabın bədii və poliqrafik tərtibatı (1920-1980)" mövzusunda dissertasiya işlərini kafedraya təqdim etmişlər. Magistrantlar öz dissertasiya işlərini prof. A.Xələfov (sədr), dos. A.Qurbanov, prof. X.İsmayılov, dos. N.İsmayılov, dos. K.Aslan, dos. E.Əhmədovdan ibarət Dövlət İmtahan Komissiyası qarşısında müvəffəqiyyətlə müdafiə etmiş, dördü də "əla" qiymət almışlar.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 2012/2013-cü tədris ili üçün Bakı Dövlət Universitetində "Nəşriyyat işi və redaktətmə" ixtisası üzrə magistratura pilləsinə qəbul planını 8 nəfərə çatdırmış, lakin bu yerlərin yalnız yarısı, yəni cəmi 4-ü tutulmuşdur. Bununla belə cari tədris ilində və ya əvvəlki illərdə Kitabxanaşünaslıq-bibliografiya ixtisası üzrə Kitabxanaçılıq-informasiya fakültəsinin məzunu olmuş tələbələrdən 2 nəfəri əyani, 2 nəfəri isə qiyabi şöbə üzrə Bakı Dövlət Universitetində "Nəşriyyat işi və redaktətmə" ixtisasının magistratura pilləsinə qəbul olunmuşdur.

Kitabşünaslıq və nəşriyyat işi kafedrasının nəzdində "Kitabşünaslıq" dərəcəyi fəaliyyət göstərir. Dərəcəyin rəhbəri müəllim Ramiz Həmodovdur. Kafedranın hər bir müəllimi tədris ili ərzində fakültənin Tələbə Elmi Cəmiyyətinin xətti ilə (rəhbəri Kitabxanaşünaslıq kafedrasının baş müəllimi A.Cəfərovdur) 2-3 tələbənin maraqlı mövzularda çıxışlarına rəhbərlik etmişdir. Cari tədris ilində "Kitabşünaslıq" dərəcəsinin 6 iclası keçirilmiş və 18 məruzə dinlənilmişdir. Kafedranın üzvlərindən dos. K.Aslanın, dos. N.Mehrliyəvanın, müə. Ə.Bayramovun, müə. L.Abasovanın elmi rəhbərlik etdiyi tələbələr TEC-in konfranslarında aktual məruzələrlə çıxış etmişlər. Bununla belə, tələbələrin "Kitabşünaslıq" dərəcəyinə üzv qəbul edilməsinə, onlara aktual mövzular verilməsinə, müəllimlərin dərəcəyin iclaslarında iştirakına, ümumiyyətlə, dərəcəyin fəaliyyətinin daha da canlandırılmasına ehtiyac duyulur.

2008-ci ildən Kitabşünaslıq və nəşriyyat işi kafedrasında təsisçisi və baş redaktoru prof. B.V.Allahverdiyev olan "Kitabşünaslıq və nəşriyyat işi" jurnalı buraxılır. Jurnalda materiallar əsasən "Kitabşünaslıq"; "Kitab nəşri problemləri"; "Kitabçılıq işi"; "Kitab tərtibatı"; "Jurnalistika problemləri"; "Mətnşünaslıq və redaktə işi" rubrikaları daxilində verilir.

Son illərdə kafedranın elmi-tədqiqat mövzusunda uyğun olaraq əməkdaşlar bir sıra dəyərli elmi məqalələr yazmış və respublikanın nüfuzlu jur-

nallarında dərc etdirmişlər. Məsələn, 2009/2011-ci illərdə "Kitabşünaslıq və nəşriyyat işi" kafedrasının elmi tədqiqat problemi "Müasir mərhələdə Azərbaycanca kitab nəşri və redaktətmənin nəzəri və təcrübi məsələləri" nə həsr edilmişdir. Araşdırmalar göstərir ki, bu dövrdə tədqiqat işi kimi işlənmiş mövzuların əksəriyyəti öz aktuallığı ilə diqqəti cəlb edir. Belə ki, bu dövrdə tədqiqat işi kimi işlənən Azərbaycan kitabının tipologiyası, ictimai-siyasi, ədəbi-bədii və təbiət elmləri üzrə həyata keçirilmişdir. Həqiqətən bu sahələrdə kitab nəşri, onun inkişafı xüsusiyyətləri və tipləri müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, indiyə qədər kitabın tipologiyasının bu qeyd edilən istiqamətləri ilk dəfə tədqiq edilir. Aydınlaşdırılır ki, bu istiqamətlər üzrə kitabın tipləri və nəşr tipləri dövrün tələblərinə, xüsusilə oxucuların sorğu və tələblərinə uyğun həyata keçirilmişdir.

Çox böyük elmi və praktiki əhəmiyyəti olan elmi kitablar, monoqrafiyalar diqqətəlayiq dərslilər, soraq-məlumat nəşrləri, elmi-kütləvi ədəbiyyat yaranmışdır. Kitabın tipologiyasının inkişafındakı bu nailiyyətlər Azərbaycanda kitabçılıq işinin və redaktətmənin müasir tələblərə cavab verdiyini təsdiq edir. Bu dövrdə tədqiq edilən rus bədii ədəbiyyatının araşdırılması da kitabçılıq işinin və redaktətmənin çox aktual və müasir problemi kimi diqqətəlayiqdir. Belə ki, müstəqillik şəraitində xalqlar və dövlətlər arasında elmi-texniki, ədəbi-mədəni əlaqələrin təşkili daha böyük əhəmiyyət kəsb edir. Bu mənada rus-bədii ədəbiyyatının tərcüməsi, nəşri və redaktəsinin araşdırılması rus xalqı ilə Azərbaycan xalqı arasında mövcud olan ədəbi-mədəni əlaqələrin hələ XX əsrin 40-50-ci illərindən başladığını və 60-70-ci illərdən daha da genişləndiyini təsdiqləyir. Rus bədii tərcümə ədəbiyyatının nəşri və redaktəsi ölkəmizdə bədii tərcümə sahəsində görkəmli tərcüməçilərin ədəbi-elmi redaktorların inkişafına da əsaslı təsir göstərmişdir. Azərbaycanın görkəmli yazıçıları, şairləri həm tərcümə sənətinin sirlərinə yiyələnmiş və həm də ölkəmizdə tərcüməçilik sənətinin çox böyük nümayəndələrinin yetişməsinə səbəb olmuşdur. Bu dövrdə B.Musayevin, M.Rzaquluzadənin, M.Arifin, M.İbrahimovun, Ə.Şərifin və b. görkəmli ədəbiyyatşünasların tərcüməçilik sahəsindəki nailiyyətləri Azərbaycan kitab nəşri mədəniyyətinin inkişaf etdiyini göstərir.

Azərbaycanda kitabçılıq işinin və redaktətmənin problemlərindən söhbət gedərkən müasir dövrün ən mühüm elmi istiqamətlərindən sayılan elektron nəşrlər, elektron kitabxana, onların mahiyyəti və məzmunu, əhəmiyyəti, kitabçılıq işində yeri məsələləri də, təqdirəlayiqdir. Kafedrada aparılan elmi-tədqiqat işinin bir istiqaməti də elektron nəşrlərə həsr edilmişdir. Elektron nəşrlər indiki şəraitdə cəmiyyətin kommunikasiya şəbəkəsində informasiyanın mütəxəssislərə çatdırılmasında ən yeni vasitələrdən biri hesab edilir. Kitabçılıq işi isə bu sahənin inkişaf etməsi ilə əlaqədar yeni problemlər, yeni elmi istiqamətlərlə zənginləşir. Müasir dövr kommunikasiya sistemində əsas

vasitələrdən hesab edilən kitabçılıq işinin informasiyanın yayılmasındakı rolunun daha da artdığını göstərir. Buna görə də kitabın istehsalı, reklamı və təbliği nəşriyyat işində menecment və marketing işinin təşkilini və inkişaf etdirilməsini zərurətə çevirir. Ona görə də respublikamızın nəşriyyat sistemində menecment və marketing işinin öyrənilməsi, tədqiqi həyata keçirilmişdir. Bu sahələrin daha da inkişaf etdirilməsini və elmi-tədqiqat işlərinin həyata keçirilməsini zəruri olduğunu bir daha təsdiq edir.

Kitabçılıq işində və redaktətmədə öyrədilən, tədqiq edilən problemlərdən biri də ensiklopedik nəşrlərdə materialların sistemləşdirilməsi hesab edilir. Çünki materialların seçilməsi, sistemləşdirilməsi mətnin tamlığına, faktların zənginliyinə gətirib çıxarır. Bu istiqamətdə də müəyyən işlər görülmüşdür. Amma görüləsi işlər daha çoxdur. Buna görə də nəticə etibarilə qeyd etməliyik ki, kitabçılıq işi və redaktətmənin aktual problemləri, onun öyrənilməsi, bütövlükdə kitabşünaslığın tarixi, nəzəri və təcrübi məsələlərinin inkişafına əsas ola bilər. Buna görə bu istiqamətdə elmi-tədqiqat işləri daha geniş şəkildə həyata keçirilməlidir.

Kitabşünaslıq və nəşriyyat işi kafedrasında istehsalat təcrübəsinin təşkilinə və yerinə yetirilməsinə də xüsusi fikir verilir. Tədris planına uyğun olaraq qış sessiyasında IV kurs tələbələri, yay sessiyasında isə II-III kurs tələbələri respublikamızın aparıcı nəşriyyatlarında – kafedramızın baza müəssisələri hesab olunan nəşriyyat-poliqrafiya müəssisələrində istehsalat təcrübəsi keçirlər.

2011-2012-ci tədris ilində fevralın 9-dan mayın 30-dək əyani şöbənin IV kursunda təhsil alan 25 tələbə Bakı Universiteti Nəşriyyatında (direktor İ.Şirinov, təcrübə rəhbəri müə. L.Abasova) istehsalat təcrübəsində olmuş, nəzəri biliklərini təcrübə prosesində möhkəmləndirmişlər. İstehsalat təcrübəsi keçmiş bütün tələbələr müvəffəq qiymətlər almışlar.

2012-ci il iyulun 2-dən 14-dək əyani şöbənin II kursunda təhsil alan 13 tələbə özəl (qeyri-dövlət) nəşriyyat-poliqrafiya müəssisələrində – "Elm və Təhsil" Nəşriyyatında (direktor prof. N.Məmmədli, təcrübə rəhbəri E.Behbud), III kurs təhsil alan 24 tələbə isə "Qanun" Nəşriyyatında (direktor Ş.Xuduğlu, təcrübə rəhbəri baş müə. R.Həmidov) istehsalat təcrübəsində olmuş, bütün tələbələr müsbət qiymətləndirilmişdir.

Bununla belə, bəzi dövlət nəşriyyatları müxtəlif bəhanələrlə baza müəssisəsi olmaqdan imtina edir, tələbələrin istehsalat təcrübəsi keçməsinə şərait yaratmaqdan boyun qaçırırlar. Bunun əksinə olaraq, bir sıra özəl nəşriyyat-poliqrafiya müəssisələrinin özləri Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrası ilə əlaqə yaratmağa çalışır, nəşriyyat işçisi və redaktor ixtisasına yiyələnən tələbələrin potensialından yararlanmağa çalışırlar. Bizcə, həm dövlət, həm də qeyri-dövlət nəşriyyat-poliqrafiya müəssisələri ilə Kitabşünaslıq və nəşriyyat işi kafedrasının əlaqəsinin gücləndirilməsi, dövlət səviyyəsində bu istiqamətdə müəyyən təsirli tədbirlərin görülməsi günün ən

aktual tələblərindəndir.

Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının fəaliyyəti müasir şəraitdə Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni inkişafına dair dövlət qərarlarında və proqramlarında irəli sürülmüş vəzifələrin və ali təhsilli kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi vəzifələrinin yerinə yetirilməsi istiqamətinə yönəldilmişdir. Hazırda qarşıda duran ən mühüm vəzifələrdən biri yeni tədris planına uyğun olaraq keçiləcək fənlərə aid proqram, dərslik, dərs vəsaiti və metodik göstərişlərin hazırlanmasını və nəşrini təşkil etməkdən ibarətdir.

#### Ədəbiyyat

1. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında miniatür kitabın təqdimat sərgisində çıxışı // «Azərbaycan» qəz., 1995, 6 iyun.
2. Azərbaycan Respublikasının Konstitusiyası (12 noyabr 1995-ci ildə qəbul olunmuşdur) // Azərbaycan Respublikasının Qanunlar Külliyyatı. II kitab. – Bakı: Qanun; 2001, s.334-339.
3. Allahverdiyev B.V., Məmmədzaadə R.A. Müasir mərhələdə kitab ticarətinin təşkili. – Bakı: Gənclik, 1996, 254 s.
4. Allahverdiyev B.V. Ümumi kitab tarixi. – Bakı: «Azərbaycan Ensiklopediyası» Nəşriyyat Poliqrafiya Birliyi, 2003, 384 s.
5. Allahverdiyev B.V. Kitab nəşri: problemlər, mülahizələr, təkliflər // Dil və ədəbiyyat: Beynəlxalq elmi-nəzəri jurnal. – Bakı, 2006, 3 (51), s.180-181.
6. Xələfov A.A. Azərbaycanda ali kitabxanaçılıq təhsili. – Bakı, 1998, 124 s.
7. Xələfov A.A. Kitabxana və cəmiyyət. – Bakı: Azərənş, 2011, 308 s.
8. Knyaz Aslan. Elm və təhsil fədasisi: Monoqrafiya (Prof. A.Xələfovun 75 illiyinə həsr olunur). – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2006, 240 s.
9. Knyaz Aslan. Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu: Monoqrafiya (2-ci nəşri). – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2008. – 304 s.
10. Quliyeva S. Azərbaycan soraq-məlumat ədəbiyyatı: yaranması, müasir vəziyyəti və inkişaf perspektivləri: Monoqrafiya. – Bakı: Təhsil, 2006, 176 s.
11. Quliyeva Ş. Azərbaycan kitabşünaslığı: biblioqrafik göstərici. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2003, 102 s. (şərikli).
12. Quliyeva Ş. Nəşriyyat işinə dair qısa məlumat kitabı. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2005, 72 s.
13. Quliyeva Ş. Müəllif hüququ: Dərs vəsaiti. – Bakı: Nurlan, 2007, 152 s.
14. Musalı V. Mətnlərin nəşrə hazırlanması problemləri: Monoqrafiya. – Bakı: Elm və təhsil, 2012, 262 s.
15. Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanunu (30 may 2000-ci il) // Azərbaycan Respublikasının Qanunlar Külliyyatı. III kitab. – Bakı: Qanun, 2001, s.522-526.
16. Vəliyev İ. Ədəbi-bədii və uşaq kitablarının redaktəsi. – Bakı: "Azərbaycan Milli Ensiklopediyası" NPB, 2002, 200 s.
17. Vəliyev İ. Redaktənin əsasları. – Bakı: Günəş, 2005, 280 s.

**History and current status of the  
Chair of bibliology and publishing work Baku State University**

**K.I.Aslan, Sh.T.Quliyeva**

**Summary**

The article reviews the history of establishment of the Chair of Bibliology and Publishing Work of Baku State University, the formation and strengthening of human resources, its current state and directions of development. Here is given a summary about textbooks, manuals, monographs and scientific articles developed by the faculty of the chair within the 20 years of its activity.

**Keywords:** Chair of bibliology and publishing work, the faculty of library science and information, Baku State University, bibliologist, editor of the publishing house, a specialist in publishing and polygraphy business.

**История кафедры Книговедения и издательское дело  
Бакинского Государственного Университета и ее современное состояние**

**К.И.Аслан, Ш.Т.Гулиева**

**Резюме**

В статье рассмотрена история создание кафедры книговедения и издательского дела Бакинского Государственного Университета, формирование и усиление кадрового потенциала, современное состояние и направления развития кафедры. В том числе кратко представлены информация об учебниках, учебных пособиях, монографиях и научных статьях разработанными профессорско-преподавательским составом кафедры в период 20 летной деятельности.

**Ключевые слова:** кафедра книговедения и издательское дело, библиотечно-информационный факультет, Бакинский Государственный Университет, книговед, редактор издательского дела, специалист по издательско-полиграфического дела.